

Azərbaycan musiqi mədəniyyətinin fəlsəfi tədqiqinə aid fundamental əsər

Azərbaycan musiqi mədəniyyəti, incəsənəti deyəndə dərhal yadımıza Şərqdə ilk operanın banisi Üzeyir Hacıbəyli düşür. Dahi bəstəkar Üzeyir Hacıbəylinin çoxsaylı yetirmələrinən biri de unudulmaz bəstəkar Qara Qarayevdir. O, təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından çox-çox uzaqlarda özünün bədii-estetik dəyeri ile zəngin olan bir irlə qoyub getmişdir. Qara Qarayevin adı mütəfəkkir alim, görkəmli publisist kimi Azərbaycan musiqi elminin, incəsənətinin şanlı tarixine qızıl hərflərlə yazılmışdır. Bəstəkar Qara Qarayev musiqişunas, peydəqoq, alim, rəhbər, ictimai xadim olmaqla yanaşı, həm də alovlu musiqi tribunu olmuşdur. Bəstəkarın ecazkar musiqisi bugün də dinləyicilərə zövq verir. İllər, on illər keçəcək, müasirləri kimi, qədir bilən xalqımızın yeni-yeni nəsilləri də ictimai, sosiyal həyatın əsrarəngiz gözəlliyyini Qara Qarayevin ölməz əsərləri vasitəsi ilə dərindən dərk edəcəklər.

Qara Qarayev Azərbaycan xalqının böyük oğludur, tarixi şəxsiyyətdir və bəstəkardır. O, yeraltı və yerüstü maddi-mənəvi sərvətləri zəngin olan Azərbaycanı, onun unudulmaz xalqını çox böyük ləyaqətlə təmsil edirdi. Dünya xalqları onun ölməz əsərləri, yüksək bədii-estetik fəlsəfi fəaliyyəti sayəsində Odlar Yurdu Azərbaycanı daha yaxınlaşdırılar. Başqa sözlə, O, Azərbaycan xalqını, onun fəlsəfi notlarla zəngin olan mədəniyyətini bütün dünyada tanıtdı. Bu kiminən çok derin mənə, məzmun və mündərəcə kəsb edən fikirlərin müəllifi fəlsəfə elmləri doktoru, professor Babək Osman oğlu Qurbanovdur. Alim - filosofun musiqi nəzəriyyəsi ömrünün son çağlarında yazmış tamamladığı bu fundamental monoqrafiya, dahi bəstəkar Qara Qarayevin mənəli ömür və zəngin yaradıcılıq yo-

luna güzgü tutan, işq salan əsəri ("Qara Qarayev yaradıcılığının bədii - estetik xüsusiyyətləri proqramlı musiqi") Babək Qurbanovun öz müəlliminə tükənməz məhəbbətinin parlaq ifadəsi kimi diqqəti cəlb edir, oxucuda dərin maraq doğurur.

Təəssüflər olsun ki, orijinal musiqi tədqiqatçısı professor Babək Qurbanova amansız xəstəliyin kəskin ağrıları içərisində üzərində işlədiyi, ərsəye gətirdiyi bu fundamental musiqi əsərini kitab halında görmək qismət olmadı...

Sözümüzün bu məqamında monoqrafiyadan söz açmazdan əvvəl 40 ilə yaxın bir zaman kəsiyində həqiqi, səmimi dostumuz olan Babək Qurbanovun ömrünün parlaq səhifələri ilə oxucuları tanış etmək istərdik.

Fəlsəfə elmləri doktoru professor, Babək Osman oğlu Qur-

banov 1939-cu ildə Bakıda, xalq şairi unudulmaz Osman Sərvəlinin ailəsində dünyaya göz açmışdır. O, ilk və orta təhsilini dahi bəstəkar, Müsəlman şərqində ilk operanın banisi Üzeyir Hacıbəylinin adını daşıyan Azərbaycan Dövlət Konservatoriyasının (hazırda Azərbaycan Dövlət Musiqi Akademiyası adlanır) nəzdindəki 10 illik musiqi təməyülli məktəbdə almışdır. Babək Qurbanov erkən yaşlarında skripka, piano və digər musiqi alətlərinə maraq göstərdiyindən o, Qərb, Rus və Azərbaycan Musiqi mədəniyyətləri tarixi, Polifoniya, Musiqi nəzəriyyəsi, Solfocio və digər fənlərlə yanaşı, məşhur Azərbaycan bəstəkarı **Cövdət Hacıyevdən** bir müddət bəstəkarlıq dərsləri də almış, konservatoriyaya daxil olmuş, 1962-ci ildə "Musiqişunaslıq fakültəsi"ni fərqlənme diplomu ilə bitmişdir.

Professor Babək Qurbanov

1967-ci ildə "Musiqi ilə bədii-fəlsəfi ədəbiyyatın qarşılıqlı dialektik əlaqəsi" adlı elmi-tədqiqat işini — namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək Azərbaycan Dövlət Universitetində fəlsəfə (musiqi estetikası) üzrə fəlsəfə elmləri namizədi elmi dərəcəsi adını almışdır.

Gənc alim bununla kifayətlən-

məyərək sözügedən sahədə doktorluq dissertasiyası üzərində də yorulmaq bilmədən çalışır. O, 1981-ci ildə Moskvada SSRİ Elmlər Akademiyasının

Fəlsəfə İnstitutunda "Proqramlı musiqinin bədii-estetik fəlsəfi prinsipləri" mövzusunda doktorluq dissertasiyasını böyük uğurla, müvəffəqiyyətlə müdafiə etmişdir. Həmin dövrə doktorluq üzrə Müdafiə Şurasının sədri dünya şöhrətli akademik **N. Arxangelski** idi. Rəsmi oppo-



BABƏK QURBANOV
QARA QARAYEV
YARADICIĞININ BƏDİİ-ESTETİK XÜSUSİYYƏTLƏRİ

nentlər isə keçmiş sovetlər birliliyində məşhur olan alımlar: E.Zis, A.Vamslop və azərbaycanlı akademik, filosof, estetik, şair **Aslan Aslanov** olmuşlar.

Filosof-musiqişunas Babək Qurbanov 1985-ci ildə professor diplomuna layiq görülmüşdür. O, 1982-ci ildən etibarən Azərbay-


can Milli Elmlər Akademiyasının fəlsəfə və Sosiologiya İnstitutunda estetika və etika şöbəsinin müdürü vəzifəsində çalışmışdır. 1992-ci ilin sentyabr ayına qədər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Mədəniyyət tarixi və nəzəriyyəsi kafedrasına rəhbərlik etmişdir. Professor Babək Qurbanov 1992-2008-ci illərdə Türkiyədə elmi ezamiyyətdə olmuş, orada türk xalqının böyük oğlu Mustafa Kamal Atatürkün adını daşıyan Atatürk Universitetində, 2008-ci ildən isə Qaziantep Universitetində Türk musiqisi Konservatoriyasında professor vəzifəsində çalışmışdır. İncəsənət fəlsəfəsi üzrə Türkiyədə də məşhur olan Babək Qurbanov burada musiqi incəsənət fəlsəfəsinin tədrisinin aktual problemləri ilə əlaqədar özünün dərin məzmun və mündərəcə kəsb edən məruzələri ilə bir çox beynəlxalq simpoziumlarda, konfranslarda (Moskva, Sankt-Peterburq, Tiflis, Bakı, Kiyev, Daşkənt, Tallin, Vilnus, Varna, Stokholm, Ankara, İstanbul, Bursa, Konya, Van, Ərzurum, Sivas, Nevşehir, Adiyaman, Diyarbakır, Osmaniye və s.) feal iştirak edərək maraqlı mühazirələrlə çıxış etmişdir. Professor Babək Qurbanov mədəniyyət və incəsənət fəlsəfəsinə aid 50-yə yaxın kitabı, 700-dən çox elmi-kütłəvi məqalənin müəllfididir. "Qara Qarayevin yaradıcılığının fəlsəfi, bədii estetik xü-

susiyətləri (proqramlı musiqi)" adlı fundamental monoqrafiyası professor Babək Qurbanovun elmi yaradıcılığının son akordu oludur.

Babək Qurbanov 2019-cu ilin mart ayının 28-də uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişərək əbədiyyətə qovuşmuşdur.

Babək Qurbanovun yuxarıda adıqəkilən monoqrafiyasının elmi redaktoru sənətşünaslıq üzrə elmlər doktoru **Cəmilə Həsənova**, nəşriyyat redaktoru tanınmış şair, naşir **Musa Ələkbərlidir**. Monoqrafiyada dünya şöhrətli bəstəkar Qara Qarayevlə yanaşı, digər görkəmli bəstəkarların da musiqi yaradıcılığından ətraflı bəhs olunur. Bu fundamental sənət əsərində qeyd olunduğu kimil, Azərbaycanın dahi bəstəkarı Qara Qarayevin adı bu gün vətənimizin, hüdudlarından çox-çox uzaqlarda musiqiseverlərə yaxşı tanıdır. Milli qürur və iftihar hissi ilə qeyd etmek istərdik ki, Qara Qarayevin adı dünyanın məşhur sənət adamları — dahi, mütəfəkkir şair şeyx Nizami Gəncəvi, Leonordo da Vinçi, ölməz Ömer Xəyyam, rus bədii nəşrinin şedevri L.N.Tolstoy, eləcə də rus poeziyasının incisi sayılan A.S.Puşkin və bir çox dahlilərə bir sıradə çəkilir.

Professor Babək Qurbanov bu fundamental monoqrafiyası dünyaya meridianlarını fəth etmiş və həm xristian - Qərb, həm də



Babək QURBANOV

yaradıcılıqlarını tədqiq etdiyi bəstəkarların əsərləri Şərq ölkələrinin konsert salonlarında, Opera və balet teatrlarının səhnələrində, müxtəlif simfonik orkestrlərin repertuarlarında daimi yer tutmaqdadır. Professor Babək Qurbanov sənət əsərində qeyd edir ki, dünyanın ən məşhur ifaçıları: bu sıradə dirijorlar, skripkaçılar, pianino ifaçıları, onun instrumentik əsərlərini ifa etməklə dörd yanında çox böyük uğurla təbliğ olunurlar. Bu əsərin digər bir önemli cəhəti də ondan ibarətdir ki, sözügedən sahədə çalışıan, böyük ad-san qazanan tarixi şəxsiyyətlərin fotoları da verilmişdir. Əyanılık baxımından bu çox xarakterik və səciyyəvidir. İnamla qeyd edirik ki, musiqişunas filosof B.Qurbanovun bu semantik əsəri musiqi tədqiqatçıları üçün böyük əhəmiyyət kəsb edir.

Əsədulla QURBANOV, BDU-nun professoru, fəlsəfə elmləri doktoru, BMT-nin "Sülh səfiri", Ankara Beynəlxalq Söz Akademiyasının üzvü, "Qabaqcıl təhsil işçisi".